


***Qarabağlı Rizvan***

AMEA Memarlıq və İncəsənət İnstitutunun  
aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent,  
Şərqi Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü

**QAFQAZDA ARRAN MEMARLIĞI**

Azərbaycanın qədim mədəni irlisinin elmi təhlili göstərir ki, bu ölkənin zəngin memarlıq irlisi, əsrlər boyu bir neçə dini ideologiya üstə köklənsə də, milli ənənələr zəminində yeniləşərək bühlurlaşıb. Lakin zaman keçdikcə dəyişən cəmiyyət arasında baş verən sənət və mədəniyyət bağıntıları Azərbaycan memarlığının vahid üslubu içərisində müxtəlif memarlıq cərəyanlarının meydana çıxmamasına da şərait yaratdı. Nəticədə, mövcud dövlətin zaman durumundakı siyasi-mədəni ideyası, iqlim şəraiti, inşaat materialı və xüsusiylə, nəsillərin bədii memarlıq təcrübələrini bir-birinə ötürmələri sayesində yeni-yeni regional memarlıq məktəbləri yarandı. Bu memarlıq məktəbləri tədricən dörd adda səciyyələndi – Arran, Şirvan, Marağa-Naxçıvan və Qəzvin-Həmədan. Bu barədə söz açmazdan önce, Arran ərazinin hüdudları və şəhərləri haqqında X əsr ərəb coğrafiyaşunas-səyyahı əl-Müqəddəsinin yazdığını qeyd etmək yerinə düşər. O yazış: "Arran-dəniz və Araz çayı arasında adaya oxşayı və bütün iqlimin 1/3-ni təşkil edir. Əl-Məlik çayı [Kür.–R.Q] buranı uzununa bölür, paytaxtı Bərdədir; şəhərlərindən Tiflis, əl-Qala, Xunan, Şəmkur, Cənz, Bardic, əş-Şamaxiyə, Şərvan, Bakuh, əş-Şabran Bab əl-əbvab, əl-Abxaz, Qəbələ, Şəkkir, Mələzkərd, Təbala" [Vəlixanlı, 1974]. Bu tarixi məlumatı əl-Müqəddəsidən əvvəl və sonra yaşayıb-yaratmış Qudama ibn Cəfər [Vəlixanlı, 1974, s.45-48], ibn əl-Faqih [Vəlixanlı, 1974, s.35-40], əl-Yequbi [Vəlixanlı, 1974, s.33-35], əl-Məsudi [Vəlixanlı, 1974, s.61-62] əl-İstəxri [Vəlixanlı, 1974, s.90-91] və başqa müəlliflər də öz əsərlərində bu və ya digər şəkildə təsdiqləyir. Göründüyü kimi, Arran həm islamaqədər, həm də islamdan sonrakı dövrlərdə çoxsaylı şəhərlərə malik olan, geniş ərazili ölkə olmuşdur.

Araşdırmałardan görünür ki, Qafqazda yaranan memarlıq irlisinin inkişafı üçün bu məktəblər içərisində Arran memarlıq məktəbinin xüsusi rolu olub. Bu məktəbin siması və onun inkişaf mərhələsi, ilk növbədə, xristian mənşəli abidələrdə izlənilir. Tarixdən məlum olduğu kimi, Qafqazda xristianlığın yayılması I əsrə müqəddəs Yelisey tərəfindən həyata keçirilmişdi. Bu barədə məşhur Albaniya tarixçisi Moisey Kalankatuklu belə yazar: "Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılib İrana gedir və oradan Maskut elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayır". Sonra yazar ki, "Müqəddəs Batrik Gisə gəlir, burada kilsə tikdirir və qansız qurban verir.



Şəkil 1. Kiş məbədi. 1 əsr




Şəkil 2. Çıraqqaladan fragment



Şəkil 3. Şabran qalasından fragment



Şəkil 4. Gəncənin qala divarı



Şəkil 5. Şəki qalasından fragment



Şəkil 6. Qəbələ qalasından fragment



Şəkil 7. Şəmkir qalasından fragment

Bu yer Şərqi bütün kilsələrinin və şəhərlərinin başlanğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsi mənbəsidir" [Kalankatuklu, 1993]. Azərbaycanda bunun nişanəsi Şəkinin Kiş kəndindəki kilsədir (şəkil 1). Onu da qeyd edək ki, o, nəinki Azərbaycanda, hətta bütün Qafqazda Arran memarlıq məktəbinin bariz nümunəsi olan ən qədim xristian məbədi sayılır [Ахундов, 1986].

Xatırladaq ki, Müqəddəs Yeliseyin Albaniyada xristianlığı yaydığı dövr birinci mərhələ idi. İkinci mərhələ III əsrin sonu-IV əsrin əvvəllərinə təsadüf edir. Zamanın bu durumunda xristianlıq rəsmi dövlət dini kimi qəbul olundu və bununla əlaqədar IV əsrənən başlayaraq XIV əsrə qədər Qafqaz Albaniyasında kilsə və monastırların inşaası mərhələlərlə geniş miqyasda həyata keçirildi. Lakin xristianlıqla bərabər burada atəşpərəstlik, bütənpərəstlik və islam dini də mövcud idi. Beləliklə, müxtəlif dinlərin paralel və müstərək rolu fonunda Arran memarlıq məktəbi böyük inkişaf yolu keçdi. Kilsə və monastırların interyer və eksteryerindəki Günəş, həyat ağacı, insan, heyvan, quş və s. simvolların olması bunun ən bariz nümunəsidir. Belə simvolları Qəbələ, Qax, Zaqatala, Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Qazax və Qarabağın monastırları üzərində izləmək mümkündür.

Qafqazda və Güney Azərbaycanda aparılmış tarixi araşdırmaşalar göstərir ki, yuxarıda adları çəkilən regional memarlıq məktəblərinin hər biri özünəməxsus üslub özəlliyyinə malik olub. Məsələn, Arran məktəbində sərt pardaqlanmış çay daşı ilə bişmiş kərpicin birgə istifadəsi və bu üsulla həndəsi ornamentli hörgü sisteminin qurulması, Şirvan memarlıq məktəbində əhəng daşı üzərində təbəqəli və relyefli naxışların açılması, Naxçıvan-Marağa memarlıq məktəbində rəngli kaşılarda qarşılıq ornament quraşdırılması və kitabələrin yazılması, Qəzvin-Həmədan memarlıq məktəbində bişmiş bir rəngli kərpiclə zəngin həndəsi ornament yaratmaq özəlliyyi yüksək sənət zirvəsinə qalxmışdır. Bütün bunlaraya baxmayaraq, hər bir regional memarlıq məktəbi arasında qarşılıqlı sənət sintezi və üslub təsiri də özünü göstərib. Bu əlaqə Arran-Naxçıvan memarlıq məktəbi arasında olduğu kimi Arran-Şirvan memarlıq məktəbinin timsalında da görünür. Bunun üçün müxtəlif memarlıq məktəblərinə məxsus olan fragmentlərə diqqət yetirək.

Yuxarıda deyildiyi kimi, Şirvan memarlıq məktəbində əsasən çoxtəbəqəli yonulan yerli əhəng daşından bolluca istifadə edilmişdir. Ancaq burada Arran memarlıq məktəbinin təsirini də görürük. Bu hal Şirvandakı Çıraqqala (şəkil 2) və Şabran şəhərinin (şəkil 3) timsalında qabarlıq hiss olunur. Burada işlənmiş müxtəlif inşaat materialları Arran memarlıq məktəbinə məxsus şəkildə, divarboyu şaquli və üfüqi xətt boyunca növbələşmə formasında düzülmüşdür. Yuxarıda qeyd edildiyi kimi, belə hörgü sistemi məhz Arran memarlıq məktəbində təzahür etmiş və üslub özəlliyyi ilə seçilmişdi. Arranda bişmiş kərpiclə daş materialının çoxluq təşkil etməsi, bu materialların birgə istifadəsi bir tərəfdən qarşılıqlı sənət mübadiləsinə geniş imkanlar açaraq regional memarlığı zə-


ginləşdirdi, digər tərəfdən tikinti texnikasının inkişafına şərait yaratdı. Onu da xüsusi qeyd edək ki, bu materialların hər birinin tikintidə konkret yeri olub. Məsələn, çay daşları irihəcmli divarlarda, əhəng daşları sütunların qurulmasında və ya divarların üzlənməsində, kərpiclər isə tağların və digər dekorativ hissələrin qurulmasında istifadə edilmişdir. Hətta bu tip hörgü sistemi sonralar "Gəncə hörgüsü" kimi (Şəkil 4) bütün Qafqazın memarlıq tarixində özünə yer aldı. İndiki Ermənistan, Gürcüstan (Şəkil 8), Qarabağ, Şəki-Zaqatala (Şəkil 5), Oğuz-Qəbələ (Şəkil 6), Qazax-Şəmkir (Şəkil 7) və s. ərazilərdə olan monastır və kilsələr məhz bu tip hörgü sistemi ilə inşa edilmişdir. Lakin tikinti materialından asılı olmayaraq, onlar konstruksiya quruluşuna və plan həllinə görə bir neçə qrupa ayrılır və ən qədim dairəvi məbədlərdir. Belə məbədlər konstruksiya həllini ibtidai yaşayış binalarından almışdır. Qəbələdəki Kilsədağ (Şəkil 9. II-III əsr), Zaqqataladakı Mamrux (Şəkil 10. III-IV əsr) və Qaxdakı Ləkit (Şəkil 11. V-VI əsr) məbədləri buna misal ola bilər. İkinci qrupa daxil olanlar isə tağbənd zallı, nalşəkilli və ya dördbucaqlı apsidaya malik olan kilsələrdir. Adətən belə kilsələr bir zallı sadə biçimə malikdir. Qarabağın Ağdərə, Xocavənd, Xankəndi, Ağdam, Füzuli, Laçın, Kəlbəcər, eləcə də Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz və s. bölgələrdə belə kilsələr kifayət qədərdir.

Üçüncülər, üçnefli bazilikalarıdır. Qarabağdakı Ağaqlançay, Amaras, Gavurqala, Müqəddəs Yelisey, Xudavəng və s. bazilikalar bu tipdədir. Bundan fərqli olan xaçvari günbəzli məbədlər isə dördüncü qrupa aiddir. Belə kilsələrin damları xaçvari örtülürlər. Beşinci qrupa daxil olanlar da xaçvari formadadır və azad xaç tipli məbədlər adlanır.


Arran memarlıq məktəbinin təsirindən danışarkən, kilsə və monastırlarla bərabər, inkişaf etmiş xaçdaşlardan, qəbirüstü xatırə və memorial abidələrdən, eləcə də onlar üzərinə həkk edilmiş dekorativ tətbiqi sənət nümunələrindən də söz açılmasına ehtiyac duyulur. Üzərində xristianlıqdan öncəki atəşpərestlik, bütənpərestlik və s. dini simvollar əks olunan belə stella və xaçdaş abidələrə Qafqazın qədim məzarlıqlarında, monastır və kilsələrin ətrafında rast gəlinir. Buradan görünür ki, xaç əvvəllər Günəş, məhsuldarlıq, həyat rəmzi olmuş, sonralar isə xristianlığın simvoluna çevrilmişdir. Göründüyü kimi, qarşılıqlı sintez əsasında paralel inkişaf yolu keçmiş simvollar və rəmzlər bir neçə dinin təsiri altında təşəkkül tapmışdır. Qafqaz Albaniyasına aid xaçdaşlarının özünəməxsusluğunu və erməni xaçkarlarından əsas fərqi də elə bundadır. Müqayisə üçün deyək ki, erməni xaçkarlarında bədii kompozisiyanın mərkəzində duran xaç hakim mövqedə dayanır (Şəkil 12). Alban xaçdaşlarında isə belə deyil. Burada əsas xaç ümumi kompozisiyada sanki əriyib itir, yaxud bir neçə kiçik xaçlara xırdaşanaraq ornamentlərə qarışır (Şəkil 13). Alban xaçdaşlarına məxsus olan belə özünəməxsus tərtibat həndəsi formasından asılı olmayaraq (qanadlı, çatma tağlı, taxçalı, aşağısı nazik və yuxarıya doğru genişlənən, yuxarısı yarımdarı ilə tamamlanan xaçdaşlar və s.) bütün xaçdaşlarda özünü göstərir.




Şəkil 8. Tiflis qalasından fragment



Şəkil 9. Kilsədağ məbədi. II-III əsrlər. Fasadın rekonstruksiyası və planı



Şəkil 10. Mamrux məbədi. III-IV əsrlər. Fasadın rekonstruksiyası və planı



Şəkil 11. Qax rayonu. Ləkit kəndində məbəd. V-VI əsrlər. Fasadın rekonstruksiyası və planı



Şəkil 12. Erməni xaçkarı



Şəkil 13. Alban xaçdaşları

Göründüyü kimi, erməni xaçkarlarının obrazı yalnız xristian dininin bədii qanunauyğunluğuna tabe olubsa, bundan fərqli olaraq, Alban xaçdaşları əsrlər boyu təşəkkül tapmış xalq etiqadı və ənənəsi əsasında yaranan bədii simvolların, memarlıq və incəsənətin üzvi sintezini təcəssüm etdirir. Bütün bunlar bir daha təsdiq edir ki, Qafqazda yaranan zəngin memarlıq ırsının inkişafında Arran memarlıq məktəbinin rolü müstəsna əhəmiyyətə malikdir və onun erməni mədəniyyətinə heç bir aidiyyatı yoxdur.

## ƏDƏBİYYAT

1. Ахундов Д.А. Архитектура древнего и раннесредневекового Азербайджана. Баку, «Азернешр», 1986, 310 с.
2. Kalankatuklu M. Albaniya tarixi / Müqəddimə, tərcümə, qeyd və şərhlər akademik Ziya Bünyadovundur. Bakı, "Elm", 1993, 270 s.
3. Salamzadə Ə.V., Məmmədov K.M. Arazboyu abidələr. Bakı, "Elm" 1977, 84 s.
4. Vəlibəyli N.M. IX–XII əsr ərəb coğrafiyasünnətləri Azərbaycan haqqında. Bakı, "Elm", 1974, 223 s.
5. Усейнов М.А., Бретаницкий Л.С., Саламзаде А.В. История архитектуры Азербайджана. М., Госстройиздат, 1963, 396 с.